

(Övveli ötən saylarımda,

Ümumiyyetle, Medeniyet Nazirliyi xalqın medeniyeti sahinde aparıcı gücüne olduguına göre, teatr, konser müessiselerine, medeniyet evlərinə, kinoteatrlara çox ciddi fikir vermeli bu sahələrdə işlərini yüksək peşəkarlıqla görməlidirlər. Ona görə da Medeniyet Nazirliyinə bu sahəde yüksək peşəkar insanlar işlərini götürülməlidir. Təsəvvür edin ki, keçmiş Medeniyet nazirinin işlərini gördürüyü adamların çoxunun ümumiyyətə bu sahələrdən heç bir xəbəri yox idi. Həttaz nəzir özü Rza Tehmasibin, Adil İsgondorluvin, Ağasadıq Goraybəylinin, İsmayıllı Dağıstanlılarının, Məlik Dadaşovun vo bu kimi müşqədət sonotkarların kim olduğunu bəla bilmirdi. Bəs bəla adamlar Azorbayanın medeniyətiyinə necə rəhbərlik edə bilərdilər?.. Yeqin ona görə də ölkə rəhbərliyi onları qızır tez vəzifədən üzəqləşdirdi...

Çox tössüf ki, müstəqillik dövrümüzde uzun illor Mədəniyyət Nazirliyi bir Domokl qılınc kimi teatrların başı üstündən asılımışdı. Nə onlara sorbost vermişdilər, nə de onlar üçün köklü heç bir iş görürmüdülər. Belə şeyləri gördükce fikirləşirdim ki, Mədəniyyət Nazirliyi teatrların yaradılmasına lazımdır! Maraqlı is "gör-dükdo mane olmağa"? Ya da "mən da varam" deməsə onların işinin qarışını almağa?... Men özüm Sıxığı Dövlət Musiqili-Dram Teatrına rohberlik etdiyim 1989-1997-ci illordə demək olar ki, təzəz bunun sahidi olurdum və təzəz de Mədəniyyət Nazirliyinin in-ecəsonet idarəesinin "sarı koramal" adlandırılaraq roisi ilo mübahisələrimiz olurdu. Eلهə de başqa teatrlar rohberləri de onun əlində canadıymuşdular... Azərbaycan Dövlət Kino-Studiyası isə ora rohberlik edən sorışsız rohberlərin olında bir alot idi. Hətta onlar Mədəniyyət Nazirliyinin ömrini olma-dan heç bir iş görə bilmirdilər. Və beləliklə, Azərbaycan kinosu bizim gözlerimizin qarşısında tənoz-zülo uğrayırdı və sonda da bugün kü vəziyyət yarandı...

Bələnök, 1960-cı ildən etibarlı şair, dəyərli ziyyət, yaxşı teşkilatçı insan, böyük filosof, bir vaxtlar ulu öndər Heydər Əliyevin on yaxşı nazir kadrlarından biri olan Zakir Bağırovun Əbbürrohman Vəzirovun emri ilə qanunsuz nazir vəzifəsinindən çıxarılmış Azərbaycan Mədəniyyət Nazirliyinə böyük zorba oldu. Çünkü Zakir müəllim biz teatr rohbarlığında çox qoruyurdu ve onun vaxtında Mədəniyyət Nazirliyində rüşyət deyilən müraciət məshhüm yox idi. Teatr rohbarlarının və teatrlara çox böyük köməkçiliklər olundurdu. Hor il hər bi-teatr beş tamaşa hazırlamış üçün quruluş xərcləri veriliirdi. Bundan sonra eləvə də çoxlu mal-material xərcləri lirdi. Hər bir teatr ilə bir tozaq maşın və başqa maşınlar üçün ehtiyat hissələri da veriliirdi. Zakir Bağırovun nazir vəzifəsindən çıxarılmış ilə Azərbaycan Mədəniyyətinin qara günləri başladı. Və həmin qara günlər bu gələn qədər də davam etdiyi və bütün illerde teatrlara, konsert müəssisələrinə, Dövlər Kino-Studiyalara, na qarşı çoxlu haqsızlıq olub. Baxı bütün bunlar da Azərbaycan mədəniyyətinə böyük zorba vurub...

zirliyinde başda cenab Adil Kərimli olmağla yaranan yeni komanda monim bu təkliflərləmə fikirlərimə maraqlanacaqlar və bu sahədə böyük işlər görəcəklər. Çünkü mən, ömründən ollu ilindən çoxunu teatr, adəbiyyat, jurnal, listikaya həsr edən insan kimi ona çox inanırıam.

**Yaxşı. Golim, bir anıq nikom
şok.** Azorbaycan kinosunu dırçal-
tmek megar doğrudanın çətinidir.
Mən ömrünün toxminon qırx ilin-
rohbor vəzifəsi işləyən bir insan
kimi deyirəm ki, bu, heç də qatılım
deyil. Ona görə də öz tekliflərimi
vermək istiyorum.

Birincisi, Azərbaycan Kino Studiyasına dövlət tərəfindən pulsuz ayırmalıdır. Daha doğrusu, bu şəhər üçün dövlət fondu yaradılmalıdır. Eləcə də varlı müsosiller və sahibkarlar Azərbaycan kinostanasionunu golacayı üçün bu sahəyə pul ayırmalıdır. Bu işe pul ayıran toşkiliatdan vergi çox güzülsə tutulmalıdır. Bütün görürləçik işlərde de kompleks yanaşmaq lazımdır. İlk öncə binanı təmir etmək və texniki bazanı yüksək səviyyədə qur-

REDAKTORDAN

Azərbaycan Dövlət Kino-Studiyasını dirçəltməyin yolları

(Şəxsi düşüncələrim)

maq lazımdır. Montaj, səs, dublyaj və başqa sahələr Avropanın standartlarında uyğun qurulmalıdır. Kino çökmək üçün yüksək seviyyeli pavilyonlar olmalıdır. Yaxşı olar ki, ilk üç-beş il üçün kino çökməyə dünyanın moşhur ssenaristlərdən, rejissorlardan və operator-

Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər və Laçın canab Prezidentimiz İlham Əliyevin vo roşadotlı ordu muzun sayosında düşməndən azad olunub. Və həla də Xankondi, Xocalı, Ağdere və Xocavənd erməni işğalındadır. Yeqin ki, təzliklə həmin yerlərimizi də böyük siyaset-



tarımından sonra seçtiğimiz bir döviz en çok lazımdı ve bizim cavan rejissorlar da onların yanında işlosınlar. İkiinci rejissor olsunlar. Cavan senearistler de tamışsınlar. Senaristlerle birlikte çalışılsınlar. Eloci de cavan operatorlar da tecrübeli operatorlardan bu işi mükemmel öyrənmişsinler. Tacili Moskvaya ve başqa inkişaf etmiş ölkelerin tohisl müəssisilərinə kino sahəsi üzrə ssenaristlərinə təqdim etməliyik.

rist, rejissor, operator və kinonun
başqa sahalarını öyrənmək üçün
kadrları təhsil almağa göndərmək
lazımdır. Rayonlara təcili kine-
teatr binaları tikilmelidir. Cüñki
müstəqillik dövründə rayonlarda
demok olar ki, bütün kitotatc
binaları ya sökülib, ya da başqa
məqsədler üçün istifadəye verilib.
Təsəvvür edin ki, hor rayonda tek-
ce bir kinotat binası olsa, Bakı-
da-10, Gəncədə-5, Sumqayıt şe-
horlerində-5, Mingəçevirdə-3 bi-
na olsa bu, ümumilikde toxminen
70-100 arası kinoteatr binası de-
məkdir. Elecə de rayon mərkəzlə-
rində, kondlordə çoxlu mədəniyyət evi var və orada da kinofilmlər
göstərmək olar. Bəcə olduqda gö-
recoksınız ki, çoxlu şəxsi sadıq
evləri də öz profilini dəyişir, kin-
ofilmlər göstəracak. Çəkilən kino-
film bu kinoteatrların binasında
comi 5-6 dəfə göstərilər, kinoya
qoyulan pulun üç qatını götürmək
mümkündür. Holo men demərim
raciot edirom. Siz niyə Kino İtfaiə-
qını "ışğal etibiy", iki yıldır bülüm
sünüz, ay monim özizirim? Doğrudanın
ele ikiniz ayrıca oturub bir moxroce golmok istəmirsiniz
ki, bu ittifatılar birləşdirsiniz.
Lap püşk atma yolu ilə birinizi
sodr və birinizi da müavin olub
Azərbaycan kinosunun dirçəlmə
yino köməklək edin. Axi özünü
de görərsünüz ki, Azərbaycan ki-
nosu möhv olub. Elo siz özünüz
de necə illərdə ki, kinoya çökil-
mirsiniz. Axi bu gün sizin kim
böyük sonetkarların kinofilmlərə
çökilmesi çox vacibdir. Siz elə çök-
kilis gedən vaxtı cavan aktyorlara
aktırsalar ustad dörsəl keçə bil-
lərsiniz. Elo bir dörs ki, onlar onu
ali məktəbədəalıymıblar. Sizin bir
loşmoyının yeni nazir Adil Körüm-
liyə do kino sahəsində goloco
işlərini qurmaqdə böyük kömək
lik olar. Azərbaycan millidən
bundan çox sevinar. Onu da bilin-
ki, ikihakimiyətlik tarixlər boyu

mindeki. Holl mən deməm ki, həmin kinofilm xarici ölkələrə satılısa, ölkəyə nə qədər pul gətirməklər. Kino böyük sonət ola- maqla, həm də çox bahalı və böyük biznes gətirən sahədir. Hök- mən tacili Kino Agentliyi yaran- malıdır və bu agentliyə böyük sa- lahiyyətlər verilməlidir. Bu agent- lik ssenarinin alınmasından başla- mis, rejissor, operator və başqa sa- helordu çalışanlara və elcəcək ak- tyclarla böyük qonarlar veriləsimini həll etməlidir. Həm də bu agentlik tərəfindən yüksək kinofilm-

dünya ölkələrinin möşhü kinoslilimlərinin momkönitimdə göstəriləşməsinə toxşılıklı etməlidir ki, insanlarımızdə yenidən kinoya maraq yaratırsınlar.

Burada bir fikri də vürgüləməq isteyirim. Bu gün Azərbaycanda iki Kino İttifaqı var. Hər ikisinin rohborluq monim böyük hörmətin var. Həm Rəsim Balayev yəhəm obyektiv teatrınıñdır. Ola bineki, bunlarla çoxu rəsi olmasının. Amma mən bunları yalnız Azərbaycan teatrlarının, mədoniyətiñin, kinosunun golocuk inkisafı xatirinə yazırıam. Həm de azdan çoxdan dünya teatrlarını, kinosunu mədoniyətini, adəbiyyatını, dramaturgiyasını bilən bir mütəxəssisi kimi yazırıam. Özüm de həc neyin

var. Həm Kasim Balayev və həm de Şəfiqə xanım Məmmədova Azərbaycan incəsənəti üçün çox böyük işlər görübərlər. Doğrudanın bu ittifaqları birşördürmək olmaz? Axi Azərbaycan tarixlərin boyası parçalara-parçalana gedib. Monim ezişlərim, bunu sizin hər ikinizin yadına salmaq isteyirəm: -1722-ci ildə Dərbənd Rusiya verilib, 1736-ci ildə Borçalı Gürcüstanə verilib, 1828-ci ildə Azərbaycan iki yero bölünüb. Cənubi Azərbaycan İranın tərkibinə qatılıb, 1818-ci ildə İrovən, Göyçə hayaları verilib, 1921-ci ildə Zəngozur, Dərələyəz mahallələrimiz da hayaları verilib. 1992-1994-cü illərdə Dağılıq Qarabağ və yeddi rayonumuz da hayaları verilmişdi. Çox sükkür ki, Cobrayıl, Füzuli, Zəngilan,

mi bacardığımı edirəm. Təvazök-ralıqladan uzaq olsa da bütün bu sahələrdə lazım olan qədər işlər görmüşəm. Həc neyin de iddiásında deyiləm. Sadəcə istəyirəm ki, Azərbaycan ədəbiyyatı, dramaturgiyası, teatrları, mədəniyyəti ve kinosu dünya soviyyosunda tanınıssın. Bir daha vürgüləyərəm ki, ölkələrin onurları yüksək iqtisadiyyata, texnikasına görə yox, yaxşı, maraqlı, pəşəkar ədəbiyyatına, teatrlarına, incəsənətə, kinosuna, idmanına görə tanınır. Bu sahələr hansı ölkədə yüksəkdir, həmin ölkə dünyada öndədir.

Qarabağ mühərəbisi ilə biz özümüzü dünyada tanda bildik. İdmənımız da bu gün yüksək seviyyədədir. İndi golin, odebiiyat, dramaturgiya, teatr, kino və incəsonoton bütün saholarında do layiqince təqdim. Axi bizim xalqımızın çox istedadlı xalqıdır. Sadoco yuxarıda oyluşan momurlar onları lazım olun soviyyeydo köməklə etməlidirlər. Teatrlarla, kinomuzu sponsorluq edən toşkilatlara vergi sahəsində böyük güzəştlər olmalıdır. Bu da ölkə başçısının omrilo olmalıdır. Bu köməklidə do heç bir təmənnə ummamalıdır. Hamının bir ali moqsodi olmalıdır. Teatrimizi, kinomuzu dircəltmək. Bununla bağlı qardaşımız Türkiyəni bir daha yada salaq... Onların bu sahədə gördüyü işlər bizo bir nümunə olmalıdır. Ümumiyyətə, mənim yuxarıda verdiyim tokliflər göydən golmır. Hollivud, Bollivud və başqa inkişaf etmiş Kino-Studiyalar mənim yuxarıda dediyim fikirlərdən çox möhkəm yararlanıblar və bunu gün dünyada təmamilərlər.

Bölgə, ari höqiqi olsa da Azərbaycan Mədəniyyətinə avvəllər rəhbərlik edənlər bu xalqın mədəniyyətindən çox özlorunu fikirləşdiriblər... Yəqin ki, golon bu yenidən komanda bundan sonra teatr və ince-sənətin başqa sahəlerini, ədebiyyatımızı fikirləşdək və bu sahələrdə çalışınlara lazım olan şəraitlər yaradacaqlar. Ən birinci işə onlara yüksək emək haqqı, yüksək qonorat vermək üçün dövlət rəhbərliyi qarşısında məsələ qaldıracaqlar. Bu məsələ müsbət həll olunundan bu sahədə çalışan insanlar da çalışacaqlar ki, Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, teatrlarına, kinosuna, musiqisinə, rəssamlığına lazım olan kimi xidmət etsinlər və bu sahələri dünyada lazım olan kimi təmtəsinsinlər. Amma indi ilk növbədə bizi hamiliqliq mədəniyyətimizə golən bu komandanı bacardığımız kimi köməklilik etməliyik. Onlara başlıqları bu uğurlu işdə mane olmamalyıq. Onlar teatr və kino forumlarını keçirən vaxtı çox məraqlı məsələləri ortaya qoyular və bu sahədə çalışan mütxəssis-lər çox yaxşı təkliflər irolu sürdürülər. Yəqin ki, bu təkliflər Mədəniyyət Nazirliyinin torşifindən geləcəkdə nozora alınacaq.

lori onun iqtisadiyatına, sorvotine görə yox, elmine, tohsilime, edebiyatına, mədəniyyətinə, idamənina və bu sahələrin yüksək olmasına görə tanıylar. Və buna görə homin xalqlara hörmət edirlər, sevirlər. Axt biz niyə bu sahələrdə birincilərdən biri olmayıq? Bizim buna hom ağlımız və hom da istedadımız yetoruncudur. Sadece bu iş rohborlık edənlər milləti dərin möhəbbətə sevməli və bu yolda yorulmadan, usanmadan iş görməlidirlər. Biz dünya adəbiyyatına Nizami Gəncəvi kimi böyük dühəni boxer elemişik. O, uzun illərdi ki, dünya adəbiyyatının, filosofsinin bir nömrəli şəxsiyyətidir. Deməli, bu xalq adı xalq deyil. Bu xalq çox qədim kökləri, mədəniyyəti olan xalqdır. Qonşu millətlər öz mədəniyyətlərinə qurğan üçün bizim mədəniyyətimizdən çox şeyləri uğurlayıblar. Biz də bu kökləri qədim mədəniyyətimizi lazım olan kimi ortya çıxarıb, dünya xalqlarına təqdim etməliyik. Nəcə ki, hörməti Mehriban xanım Əliyevanın sayısında müqəm və aşiq sonotınızı dünya xalqlarına lazım olan kimi təqdim etməliyidik. Deməli, biz bunu bacarıraq. Deməli, teatrımız, kinomuzu da dünyada tanıtmağı bacaracaq. Yalnız bir şartlı. Dövlət soviyyəsindən bu işlər böyük və qlobal dəstək olmaq şartlı. Allah bu müqəddəs işlərimizi avand elösün.

**Ağalar IDRISOĞLU,
Əməkdar incəsənət xadimi**